

## TARİXİMİZ, BUGÜNÜMÜZ



ƏLİ HƏSƏNOV

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi  
məsələlər üzrə köməkçisi - şöbə müdürü

### Nuru paşa – Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

101 il öncə bu gün – sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenica qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin Milli Ordusu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Bakının Azərbaycanımızın paytaxtına çevrilməsində misilsiz tarixi rol oynadı. O dövrdə milli müstəqilliyimizin yenicə elan olunmuşdu. Dövlət institutları hələ formallaşmamış macəl tapşımamış məməkətimiz və onun sərvətləri uğrunda gedən geopolitiki savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cumhuriyyətinin qurucuları tərəfindən, haqqı olaraq, başsız bədənə bənzədirildi. Azərbaycan fiziki bütövüntüyə – öz başına qan və inanc qardaşları ilə ciyin-ciyan verərək, Bakıdakı özbaşınaqlıqlara, hərc-mərcliyə, tələn və repressiyalara son qoymaq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəminin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İsləm Ordusunun Bakıya daxil olması Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən da təkə Bakıda və bölgələrimizdə deyil, qalibiyətin sorğusunu alan bütün türk-islam dünyasında bayram bayramı qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninin ziyaflətlər verilmiş, möşhur milyonçu öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına abdi həkk olummuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında tamtoraqlı süfrə açaraq Nuru paşanı şahidi adından salamlamış, ona yüksək ehtiram göstərmmişdi.



Nuru paşanın xatirəsi, Qafqaz İsləm Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın on bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İsləm Ordusuna ucaldırılan abidədir. Bu

abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbin simvolu edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasına 1 il münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkili və Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykalinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidəni ucaldırılmasına imkan vermədi.

Müstəqiliyin bərpasından sonra Azərbaycan və Türkiye hökumətlərinin rəziləşməsinə əsasən həmin layihə davam etdiridi. Abidənin yeni təməli 1999-cu ildə qoyulub, bir il sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiye Prezidenti Süleyman Demirşanın iştiraku ilə açılış mərasimi keçirildi. Bildiñiz kimi, ötən il Qafqaz İsləm Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu.



Azərbaycan Prezidenti canab İlham Əliyevin və Türkiye Prezidenti canab Rəcəb Tayyib Erdogannı iştirak və qəbul etdikləri əzəmətli horbi paradda xalqımızın və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldən azad edilməsi üçün yenə də bığış irادə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.

Bəli, 1918-ci il sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bugun də, gələcək üçün də təyi-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İsləm Ordusunun qurularkən məqsəd on Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, no də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaş qardaşa hərəka olmasına, heç bir maddi və siyasi mənşət gümdən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gölməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağının həldə həm qocaman, həm də

gənc qardaş elə əlverişli mövqə sahibinə çevriləcəkdi ki, 20-ci əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.

Qafqaz İslâm Ordusu Birinci Dünya mührabesinin sonlarına doğru kurulmuştu. Ordunun kuruluşu prosesinin başlangıcında 12 maddelik bir tâlimat-nâme törtilmiş, bîrliyâ komandan tayin olunan Nuru paşa Killigila bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə "islam" adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı – Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!

Nuru paşanın başçılıq etdiyi ordu mayın 16-da Naxçıvana, 25-də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və İslam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzələdiyi çox sayıda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüb idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zəhniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayışın təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İsləm Ordusunun Bakıya yürüyücü hüquqi əsas oldu. Qafqaz İsləm Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci il avqustun 1-dən etibarən burada hakimiyyəti olə keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Səntrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə həcüm təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya müharibəsində Osmanlıların qazandığı üç zəfərdən (Çanakkala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıldı.

15 sentyabr 2019-cu il